

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.8-ci maddəsinə əsasən və “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” təsdiq edilsin (1 nömrəli əlavə).¹

2. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” təsdiq edilsin (2 nömrəli əlavə).²

3. “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (3 nömrəli əlavə).³

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 7 mart tarixli 79 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə⁴

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı

(manatla)

İxtisaslar	Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı
1	2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	1320
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)	
Xarici dil müəllimliyi (dillər üzrə)	
Fizika müəllimliyi	
Riyaziyyat və informatika müəllimliyi	
Riyaziyyat müəllimliyi	
Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)	
Texnologiya müəllimliyi	
Musiqi müəllimliyi	
Biologiya müəllimliyi	
Kimya müəllimliyi	
Kimya və biologiya müəllimliyi	
Tarix müəllimliyi	
Tarix və coğrafiya müəllimliyi	
Coğrafiya müəllimliyi	
İnformatika müəllimliyi	
Təsviri incəsənət müəllimliyi	
İbtidai sinif müəllimliyi	
Korreksiyaedici təlim	
Məktəbəqədər təlim və tərbiyə	
Təhsildə sosial-psixoloji xidmət	
Rəqs müəllimliyi	
Filologiya (dil və ədəbiyyat göstərilməklə)	
Fəlsəfə	
Tərcümə (dillər üzrə)	
Jurnalistika	
Kitabşünaslıq	1620
Tarix	
Antropologiya	
Politologiya	

<i>Psixologiya</i>	
<i>Sosiologiya</i>	
<i>Regionşünaslıq (regionlar üzrə)</i>	
<i>Hüquqşünaslıq</i>	
<i>Beynəlxalq münasibətlər</i>	
<i>Dinşünaslıq</i>	
<i>Kitabxanaçılıq və informasiya</i>	
<i>Dövlət və ictimai münasibətlər</i>	
<i>Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması</i>	1320
<i>İnstrumental ifaçılıq</i>	
<i>Solo oxuma</i>	
<i>Dirijorluq</i>	6820
<i>Bəstəkarlıq</i>	
<i>Musiqişünaslıq</i>	
<i>Xalq çalğı alətləri ifaçılığı</i>	
<i>Aktyor sənəti</i>	1800
<i>Operator sənəti</i>	
<i>Xoreoqrafiya sənəti (sahələr üzrə)</i>	
<i>Estrada sənəti</i>	
<i>Teatrşünaslıq</i>	
<i>Bədii yaradıcılıq və ekran dramaturgiyası</i>	
<i>Kinoşünaslıq</i>	
<i>Dünya iqtisadiyyatı</i>	
<i>Mühasibat uçotu və audit</i>	
<i>Maliyyə</i>	
<i>İqtisadiyyat</i>	1320
<i>Sənayenin təşkili və idarə olunması</i>	
<i>Statistika</i>	
<i>Menecment</i>	
<i>Marketing</i>	
<i>Biznesin idarə edilməsi</i>	
<i>Dövlət və bələdiyyə idarəetməsi</i>	
<i>Kommersiya</i>	
<i>Davamlı inkişafın idarə edilməsi</i>	
<i>Riyaziyyat</i>	
<i>Mexanika</i>	
<i>Fizika</i>	
<i>Kimya</i>	
<i>Biologiya</i>	1420
<i>Coğrafiya</i>	
<i>Hidrometeorologiya</i>	
<i>Geologiya</i>	
<i>Kompüter elmləri</i>	

<i>Ekologiya</i>	
<i>Materialşünaslıq mühəndisliyi</i>	
<i>Geologiya mühəndisliyi</i>	
<i>Hidrogeologiya mühəndisliyi</i>	
<i>Geofizika mühəndisliyi</i>	
<i>Dağ-mədən mühəndisliyi</i>	
<i>Neft-qaz mühəndisliyi</i>	
<i>Neft-qaz qurğuları mühəndisliyi</i>	
<i>Elektroenergetika mühəndisliyi</i>	
<i>İstilik energetikası mühəndisliyi</i>	
<i>Enerji maşınqayırması mühəndisliyi</i>	
<i>Metallurgiya mühəndisliyi</i>	
<i>Maşın mühəndisliyi</i>	
<i>Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi</i>	1620
<i>Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi</i>	
<i>Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi</i>	
<i>Uçuş mühəndisliyi</i>	
<i>Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi</i>	
<i>Gəmiqayırma və gəmi təmiri mühəndisliyi</i>	
<i>Gəmi energetik qurğularının istismarı mühəndisliyi</i>	
<i>Dəniz naviqasiyası mühəndisliyi</i>	
<i>Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi</i>	
<i>Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi</i>	
<i>Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi</i>	
<i>Cihazqayırma mühəndisliyi</i>	
<i>Texnoloji maşın və avadanlıqlar mühəndisliyi</i>	
<i>Elektrik mühəndisliyi</i>	
<i>Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi</i>	
<i>Proseslərin avtomatlaşdırılması mühəndisliyi</i>	
<i>Mexatronika və robototexnika mühəndisliyi</i>	
<i>Mexanika mühəndisliyi</i>	
<i>Kompüter mühəndisliyi</i>	
<i>İnşaat mühəndisliyi</i>	1620
<i>Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi</i>	
<i>Nəqliyyat tikintisi mühəndisliyi</i>	
<i>Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi</i>	
<i>Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi</i>	
<i>Məşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi</i>	
<i>Geodeziya və xəritəçilik mühəndisliyi</i>	
<i>Kimya mühəndisliyi</i>	

<i>Qida məhsulları mühəndisliyi</i>	
<i>Çoxişlənən malların texnologiyası mühəndisliyi</i>	
<i>İstehlak mallarının ekspertizası və marketinqi</i>	
<i>Poliqrafiya mühəndisliyi</i>	
<i>Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi</i>	
<i>Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi</i>	
<i>Biotibbi texnologiya mühəndisliyi</i>	
<i>Ekologiya mühəndisliyi</i>	
<i>Yanğın təhlükəsizliyi mühəndisliyi</i>	
<i>Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi</i>	
<i>Kosmik texnologiyalar mühəndisliyi</i>	
<i>Kosmik texnika mühəndisliyi</i>	
<i>Kosmik idarəetmə sistemləri mühəndisliyi</i>	
<i>İnformasiya texnologiyaları</i>	
<i>Sistem mühəndisliyi</i>	
<i>Sənaye mühəndisliyi</i>	
<i>Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi</i>	
<i>Şəhərsalma</i>	
<i>Silah və silah sistemlərinin istehsal texnologiyası</i>	
<i>Optotexnika</i>	
<i>Pirotexniki vasitələrin texnologiyası</i>	
<i>Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri</i>	
<i>Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı</i>	
<i>İnformasiya təhlükəsizliyi</i>	1620
<i>Xüsusi təyinatlı texnika və sistemlər</i>	
<i>İnformasiya-təhlil fəaliyyəti</i>	
<i>Torpaqşünaslıq və aqrokimya</i>	
<i>Aqronomluq</i>	
<i>Zootexniklik</i>	
<i>Baytarlıq</i>	
<i>Yer quruluşu, torpaq və şəhər kadastrı</i>	
<i>Aqromühəndislik</i>	
<i>Balıqçılıq və balıqçılıq təsərrüfatı işi</i>	
<i>Meşəçilik</i>	
<i>Su bioehtiyatları və akvabitkilər</i>	
<i>Bitki mühafizəsi</i>	
<i>Bağçılıq və tərəvəzçilik</i>	
<i>Şərabçılıq</i>	
<i>Bədən tərbiyəsi və idman</i>	1800
<i>Məşqçi (idman növü üzrə)</i>	

<i>Bədən tərbiyəsi və idmanda reabilitasiya</i>	
<i>İdman menecmenti və kommunikasiya</i>	
<i>Turizm və otelçilik</i>	1620
<i>Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)</i>	
<i>Sosial iş</i>	1320
<i>Sənətşünaslıq</i>	1700
<i>Rejissorluq</i>	2400
<i>Dekorativ sənət</i>	4000
<i>Dizayn</i>	1920
<i>Rəngkarlıq</i>	5000
<i>Qrafika</i>	5000
<i>Heykəltəraşlıq</i>	5000
<i>Memarlıq</i>	2000
<i>Müalicə işi</i>	4500
<i>Hərbi həkim işi</i>	4500
<i>Tibbi profilaktika</i>	4000
<i>Əczaçılıq</i>	4000
<i>Stomatologiya</i>	4000

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 7 mart tarixli 79 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

**Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və
rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı**

(manatla)

İxtisaslar	Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı
1	2
<i>Azərbaycan dili və ədəbiyyatı müəllimliyi</i>	1380
<i>Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)</i>	
<i>Xarici dil müəllimliyi (dillər üzrə)</i>	
<i>Fizika müəllimliyi</i>	
<i>Riyaziyyat müəllimliyi</i>	
<i>Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)</i>	
<i>Texnologiya müəllimliyi</i>	
<i>Musiqi müəllimliyi</i>	
<i>Biologiya müəllimliyi</i>	
<i>Kimya müəllimliyi</i>	
<i>Tarix müəllimliyi</i>	
<i>Coğrafiya müəllimliyi</i>	
<i>İnformatika müəllimliyi</i>	
<i>Təsviri incəsənət müəllimliyi</i>	
<i>İbtidai sinif müəllimliyi</i>	
<i>Korreksiyaedici təlim</i>	
<i>Məktəbəqədər təlim və tərbiyə</i>	
<i>Təhsildə sosial-psixoloji xidmət</i>	
<i>Pedaqogika</i>	1680
<i>Filologiya</i>	
<i>Fəlsəfə</i>	
<i>Tərcümə</i>	1680
<i>Jurnalistika</i>	
<i>Kitabşünaslıq</i>	
<i>Tarix</i>	
<i>Antropologiya</i>	
<i>Politologiya</i>	
<i>Psixologiya</i>	
<i>Sosiologiya</i>	

<i>Regionşünaslıq</i>	
<i>Hüquqşünaslıq</i>	
<i>Beynəlxalq münasibətlər</i>	
<i>Dinşünaslıq</i>	
<i>Kitabxanaçılıq və informasiya</i>	
<i>Dövlət və ictimai münasibətlər</i>	
<i>Muzeyşünaslıq, arxiv və abidələrin qorunması</i>	
<i>İnstrumental ifaçılıq</i>	
<i>Solo oxuma</i>	
<i>Dirijorluq</i>	3000
<i>Bəstəkarlıq</i>	
<i>Musiqişünaslıq</i>	
<i>Xalq çalğı alətləri ifaçılığı</i>	2650
<i>Xoreografiya sənəti</i>	
<i>Estrada sənəti</i>	
<i>Teatrşünaslıq</i>	1680
<i>Bədii yaradıcılıq və ekran dramaturgiyası</i>	
<i>Kinoşünaslıq</i>	
<i>Operator sənəti</i>	
<i>Dünya iqtisadiyyatı</i>	
<i>Mühasibat uçotu və audit</i>	
<i>Maliyyə</i>	
<i>İqtisadiyyat</i>	
<i>Sənayenin təşkili və idarə edilməsi</i>	
<i>Statistika</i>	1380
<i>Məncement</i>	
<i>Marketinq</i>	
<i>Biznesin idarə edilməsi</i>	
<i>Dövlət və bələdiyyə idarəetməsi</i>	
<i>Kommersiya</i>	
<i>Davamlı inkişafın idarə edilməsi</i>	
<i>Riyaziyyat</i>	
<i>Mexanika</i>	
<i>Fizika</i>	
<i>Kimya</i>	
<i>Biologiya</i>	1480
<i>Coğrafiya</i>	
<i>Hidrometeorologiya</i>	
<i>Geologiya</i>	
<i>Kompüter elmləri</i>	
<i>Ekologiya</i>	
<i>Materialşünaslıq mühəndisliyi</i>	1680
<i>Geologiya mühəndisliyi</i>	

<i>Hidrogeologiya mühəndisliyi</i>	
<i>Geofizika mühəndisliyi</i>	
<i>Dağ-madən mühəndisliyi</i>	
<i>Neft-qaz mühəndisliyi</i>	
<i>Neft-qaz qurğuları mühəndisliyi</i>	
<i>Elektroenergetika mühəndisliyi</i>	
<i>İstilik energetikası mühəndisliyi</i>	
<i>Enerji maşınqayırması mühəndisliyi</i>	
<i>Metallurgiya mühəndisliyi</i>	
<i>Maşın mühəndisliyi</i>	
<i>Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi</i>	
<i>Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi</i>	
<i>Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi</i>	
<i>Uçuş mühəndisliyi</i>	
<i>Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi</i>	
<i>Dəniz texnikası və texnologiyası mühəndisliyi</i>	
<i>Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi</i>	
<i>Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi</i>	
<i>Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi</i>	
<i>Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi</i>	
<i>Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi</i>	
<i>Cihazqayırma mühəndisliyi</i>	
<i>Texnoloji maşın və avadanlıqlar mühəndisliyi</i>	
<i>Elektrik mühəndisliyi</i>	
<i>Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi</i>	
<i>Proseslərin avtomatlaşdırılması mühəndisliyi</i>	
<i>Mexatronika və robototexnika mühəndisliyi</i>	
<i>Mexanika mühəndisliyi</i>	
<i>Kompüter mühəndisliyi</i>	
<i>İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi</i>	
<i>İnşaat mühəndisliyi</i>	
<i>Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi</i>	
<i>Nəqliyyat tikintisi mühəndisliyi</i>	
<i>Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi</i>	
<i>Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi</i>	
<i>Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi</i>	
<i>Geodeziya və xəritəçilik mühəndisliyi</i>	
<i>Kimya mühəndisliyi</i>	
<i>Qida məhsulları mühəndisliyi</i>	
<i>Çoxişlənən malların texnologiyası mühəndisliyi</i>	

<i>İstehlak mallarının ekspertizası və marketinqi</i>	
<i>Poliqrafiya mühəndisliyi</i>	
<i>Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi</i>	
<i>Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi</i>	
<i>Biotibbi texnika mühəndisliyi</i>	
<i>Ekologiya mühəndisliyi</i>	
<i>Yanğın təhlükəsizliyi mühəndisliyi</i>	
<i>Fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi</i>	
<i>Kosmik texnika və texnologiyalar mühəndisliyi</i>	
<i>Silah və silah sistemlərinin istehsal texnologiyası</i>	
<i>Optotexnika</i>	
<i>Pirotexniki vasitələrin texnologiyası</i>	1680
<i>Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri</i>	
<i>Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı</i>	
<i>İnformasiya təhlükəsizliyi</i>	
<i>Hərbi və dövlət müdafiəsini idarəetmə</i>	
<i>Xüsusi təyinatlı texnika və sistemlər</i>	
<i>İnformasiya-təhlil fəaliyyəti</i>	
<i>Torpaqşünaslıq və aqrokimya</i>	
<i>Aqronomluq</i>	
<i>Zootexniklik</i>	
<i>Baytarlıq</i>	
<i>Yer quruluşu, torpaq və şəhər kadastrı</i>	
<i>Aqromühəndislik</i>	2470
<i>Balıqçılıq və balıqçılıq təsərrüfatı işi</i>	
<i>Məşəçilik</i>	
<i>Su bioehtiyatları və akvabitkilər</i>	
<i>Turizm və otelçilik</i>	
<i>Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)</i>	
<i>Sosial iş</i>	2170
<i>Bədən tərbiyəsi və idman</i>	2000
<i>Sənətşünaslıq</i>	1700
<i>Aktyor sənəti</i>	2000
<i>Dekorativ sənət</i>	4000
<i>Rejissorluq</i>	2600
<i>Dizayn</i>	1920
<i>Rəngkarlıq</i>	5000
<i>Qrafika</i>	5000
<i>Heykəltəraşlıq</i>	5000
<i>Memarlıq</i>	2000

<i>Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:</i>	
<i>magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar</i>	4000
<i>rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar</i>	4000

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
3 nömrəli əlavə

Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, *tibb təhsili üzrə əsas təhsil və rezidentura* səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi⁵

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura, *tibb təhsili üzrə əsas təhsil və rezidentura* səviyyələrində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir.

1.3. Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi həm bakalavriat *və tibb təhsili üzrə əsas təhsil*, həm də magistratura *və rezidentura* səviyyələrini əhatə edir. ~~Ali təhsil müəssisələrində baza ali tibb təhsili bakalavr səviyyəsinə, rezidentura isə magistratura səviyyəsinə bərabər tutulur.~~⁶

1.4. Mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilirlər.

1.5. Dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

2. Əsas anlayışlar

Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

dövlət sifarişi — ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla, müəyyən edilmiş ixtisaslar üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan təhsilalanların sayı;

dövlət sifarişi əsasında maliyyələşdirmə — dövlət sifarişi çərçivəsində təhsil almaq hüququnu əldə edən şəxslərin təhsil xərclərinin adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilməsi;

adambaşına maliyyələşdirmə prinsipi — ali təhsil müəssisələrində təhsillə bağlı xərclərin hər bir təhsilalana düşən xərclər əsasında müəyyənləşdirilməsi.

3. Adambaşına maliyyələşmənin həcmnin müəyyənləşdirilməsi

3.1. Adambaşına maliyyələşmənin həcmnin müəyyənləşdirilməsi hər bir təhsilalana düşən xərclərin, müvafiq ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla, hesablanması üçün istifadə edilən formul və prosedurları məcmu şəkildə özündə əks etdirən metodikaya əsaslanır.

3.2. Beynəlxalq müqavilələrə əsasən Azərbaycan dövlətinin hesabına təhsil alan əcnəbilər üçün adambaşına təhsil xərclərinin hesablanması zamanı beynəlxalq müqavilələrin şərtlərindən asılı olaraq, digər xərclər də nəzərə alınır.

4. Dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi

4.1. Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, *tibb təhsili üzrə əsas təhsil və rezidentura* səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadiyyat və ~~Sənaye~~ Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat və ~~Sənaye~~ Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə *hər tədris ili üzrə* razılaşdırılmış təklifləri hər il *martın* 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.⁷

4.2. *Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planını həmin il aprelin 1-dək müəyyən edir.*⁸

4.3. Dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri *hər tədris ili üzrə* təkliflərini hər il *fevralın* 1-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır.⁹

4.4. Ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər müvafiq qanunvericiliyə uyğun olaraq, keçirilən qəbul imtahanları nəticəsində müəyyən edilir.

4.5. Dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlərə *Dövlət İmtahan Mərkəzi* tərəfindən müvafiq identifikasiya kodu verilir.¹⁰

4.6. Ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişində iştirak etmək istəyən ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.

5. Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri

5.1. Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri bu Qaydaların 1 və 2 nömrəli əlavələrində göstərilən nümunəvi müqavilələr əsasında müəyyənləşdirilir.

5.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri arasında bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq hər il sentyabrın 15-dək müqavilə imzalanır.

5.3. Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.

5.4. Dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat və *tibb təhsili üzrə əsas təhsil* və ya magistratura və *rezidentura səviyyələrindən* məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir.¹¹

5.5. Dövlət sifarişi əsasında maliyyələşmə qeyd olunmuş müddətdən çox ola bilməz.

5.6. Dövlət sifarişi əsasında maliyyələşmə aşağıdakı hallarda müvəqqəti olaraq dayandırılır:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (2 ildən çox olmayaraq);
- ailə vəziyyəti və səhhəti imkan vermədikdə (2 ildən çox olmayaraq);

- sosial məzuniyyətdə olduqda (qanunvericiliklə müəyyən olunmuş müddətə);
- xaricdə təhsil aldıqda (1 ildən çox olmayaraq);
- ali məktəblər arasında bağlanan müqavilələr çərçivəsində tələbə təhsilini xaricdə davam etdirdikdə (müqavilədə göstərilən təhsil müddətinə).

5.7. Dövlət sifarişi əsasında maliyyələşmədən məhrum edilmə aşağıdakı hallarda baş verə bilər:

- təhsilalan təhsilini davam etdirmədikdə (5.6-cı bənd istisna olmaqla);
- təhsilalan ali təhsil müəssisəsindən xaric edildikdə (digər ali məktəbə köçürülmə ilə bağlı xaric olunma istisna olmaqla);
- təhsilalan bu Qaydaların 5.6-cı bəndində qeyd olunan hallarda göstərilən müddətlərdən çox təhsilinə fasilə verdikdə;
- təhsilalan ixtisasını dəyişdikdə (bu Qaydaların 5.6-cı bəndində göstərilən səbəblərə görə müvəqqəti təhsilini dayandırmış şəxslər təhsilini davam etdirmək istədikdə, həmin ali məktəbdə eyni ixtisas üzrə mütəxəssis hazırlığı aparılmadığı hallar istisna olmaqla);
- dövlət sifarişi əsasında maliyyələşmə müddəti bitdikdə.

Dövlət sifarişi əsasında maliyyələşməsi müvəqqəti olaraq dayandırılan təhsilalanın təhsilinin yenidən dövlət sifarişi əsasında maliyyələşdirilməsi yalnız həmin təhsilalanın bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş hallara görə təhsilə fasilə verməsi müəyyən edildiyi təqdirdə mümkündür.

5.8. Dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur. Həmin təhsilalan dövlət sifarişi çərçivəsində təhsil alması ilə bağlı şərtləri qəbul etdiyi təqdirdə, bu proses müvafiq qaydada rəsmiləşdirilir. Təhsilalan bu Qaydalarda nəzərdə tutulduğu halda dövlət sifarişi əsasında maliyyələşmədən məhrum edilərsə, 7 iş günü müddətində ali təhsil müəssisəsi tərəfindən *Dövlət İmtahan Mərkəzinə* və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bildiriş təqdim olunur.¹²

5.9. Dövlət sifarişi əsasında maliyyələşmə hüququnu əldə etmiş təhsilalan mülkiyyət formasından asılı olmayaraq, müəyyən ixtisas üzrə dövlət sifarişində iştirak edən hər hansı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilini davam etdirdiyi təqdirdə, dövlət sifarişi əsasında maliyyələşmə dayandırılmaz.

6. Dövlət sifarişi əsasında maliyyələşmənin səmərəliliyinə nəzarət

Dövlət sifarişində iştirak edən ali təhsil müəssisələrində maliyyələşmənin səmərəliliyinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi və aidiyyəti nazirliklər həyata keçirir.

“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, *tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində* kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na
1 nömrəli ƏLAVƏ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında

NÜMUNƏVİ ÇƏRÇİVƏ MÜQAVİLƏSİ

Bakı şəhəri

“ _____ ” _____ 20__ il

Bir tərəfdən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər tərəfdən, ali təhsil müəssisəsi

(adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı)

birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilə düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur (2010/2011-ci tədris ilində I kurslar, 2011/2012-ci tədris ilində I və II kurslar, 2012/2013-cü tədris ilində I, II və III kurslar və 2013/2014-cü tədris ilindən bütün kurslar).

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilə düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentin seçdiyi ali təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürür.

2.2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır:

2.2.1. ali təhsil müəssisəsindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb

etmək;

2.2.2. ali təhsil müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımı qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, çəkilməmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək.

2.3. Ali təhsil müəssisəsi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalanına düşən təhsil xərclərinin miqdarı daxilində təhsilalanların dövlət standartlarına uyğun təhsilini təşkil etmək;

2.3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

2.3.3. ali təhsil müəssisəsi üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımı qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, çəkilməmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək;

2.3.4. hər bir təhsilalanına düşən təhsil xərclərinin miqdarının ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbi ilə təqdim etmək;

2.3.5. təhsilalanlara təqaüdlərin və qanunvericiliklə müəyyən olunmuş digər xərclərin ödənilməsini təmin etmək;

2.3.6. tədris ili bitdikdən sonra 20 (iyirmi) iş günü müddətində təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;

2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünəz edən hallar haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək.

2.4. Ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Xərclərin məbləği və ödəniş qaydası

3.1. Hər bir təhsilalanına düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.

3.3. Bir təhsilalanına müəyyən edilmiş xərclər ali təhsil müəssisəsinin təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa ali təhsil müəssisəsinin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə ödənilir.

4. Fors-major

4.1. Qarşısialınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısialınmaz hallara istinad edən tərəf:

4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən məlumatı təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Bildirişin göndərilmədiyini və ya vaxtında göndərilmədiyini təqdirə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısialınmaz qüvvənin mövcud olduğu müddət ərzində uzadılır. Qarşısialınmaz qüvvənin təsiri 2 (iki) aydan çox davam edirsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəf isə bu Müqavilənin şərtlərinə müvafiq olaraq, məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Tərəflərdən biri Müqavilənin ləğv edilməsi barədə digər tərəfin imtina etməsi barədə məlumat aldıqda və ya həmin məlumatda göstərilmiş vaxt göstərilmədikdə və 30 (otuz) iş günü müddətində ondan cavab almadıqda, Müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.

5.4. Müqaviləyə vaxtından əvvəl xitam verilirəkən, ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alanlar təhsil aldıkları ixtisaslar və onların istəkləri nəzərə alınmaqla, digər ali təhsil müəssisələrinə köçürürlər.

6. Mübahisəli məsələlərin həlli

6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar

və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

7. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavələr və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.

9. Digər şərtlər

9.1. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti _____ tarixinədəkdir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etməsə və əgər ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan təhsilalan olarsa, həmin Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə və eyni müddətə uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi müvafiq ali təhsil müəssisəsində, digər nüsxəsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyində saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

Azərbaycan Respublikasının

Təhsil Nazirliyi

Azərbaycan Respublikası, Bakı şəhəri

A31008, Xətai pr., 49

Tel: (+99412) 496-35-55

VÖEN 1500046011

h/h 137010002944

Azərbaycan Beynəlxalq Bankının mərkəzi
filialı

SWIFT BIK_IBAZAZ 2X

Bankın VÖENi 9900001881

Ali təhsil müəssisəsi

(adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı)

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

imza

imza

“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı
dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat
və magistratura, *tibb təhsili üzrə əsas təhsil və rezidentura*
səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi Qaydaları”na
2 nömrəli ƏLAVƏ

Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında

NÜMUNƏVİ FƏRDİ MÜQAVİLƏ № _____

Bakı şəhəri “ _____ ” _____ 20__ il

Bir tərəfdən, ali təhsil müəssisəsi və digər tərəfdən, dövlət sifarişi ilə təhsil alacaq təhsilalan

(soyadı, adı, atasının adı)

birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəaları nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur (2010/2011-ci tədris ilində I kurslar, 2011/2012-ci tədris ilində I və II kurslar, 2012/2013-cü tədris ilində I, II və III kurslar və 2013/2014-cü tədris ilindən bütün kurslar).

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli olan məbləği bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.

2.2. Ali təhsil müəssisəsinin təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə ali təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.3.2. ali təhsil müəssisəsinin daxili intizam və davranış qaydalarına riayət etmək;

2.3.3. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmammaq;

2.3.4. ali təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.3.5. öz hərəkətləri ilə ali təhsil müəssisəsinə maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.3.6. ali təhsil müəssisəsi tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək;

2.3.7. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünəz edən hallar haqqında ali təhsil müəssisəsinə 5 (beş) təqvim günü müddətində məlumat vermək.

2.4. Təhsilalanın ali təhsil müəssisəsindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Xərclərin məbləği və ödəniş qaydası

3.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Bu Müqaviləyə uyğun olaraq, ali təhsil müəssisəsi tərəfindən təhsilalana ödənilməli olan bütün pul ödənişləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.

3.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

4. Fors-major

4.1. Qarşısızalmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısızalmaz hallara istinad edən tərəf:

4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks

etdirilməlidir;

4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısızalmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısızalmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.

5.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.

5.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.

6. Mübahisəli məsələlərin həlli

6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.

7. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilirlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

9. Digər şərtlər

9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsilalan olarsa, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə ali təhsil müəssisəsində saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

<i>Təhsil müəssisəsi</i>	<i>Təhsilalan</i>
_____ (səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)	_____ (soyadı, adı, atasının adı)
_____ imza _____	Yaşadığı yer: Azərbaycan Respublikası _____ ünvan: _____ küçəsi, ev № _____ mənzil № _____, tel: _____ pasport/şəx.vəsiqəsi _____ seriya _____ imza _____

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 12 yanvar 2012-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 30)
2. 16 noyabr 2012-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1208)
3. 13 sentyabr 2013-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1133)
4. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
5. [01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466)
6. [13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964)
7. [13 may 2016-cı il tarixli 195 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
8. [23 dekabr 2016-cı il tarixli 523 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)
9. [18 aprel 2017-ci il tarixli 158 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 642)
10. [7 mart 2018-ci il tarixli 79 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 11 mart 2018-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 590)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ [13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə 1-ci hissədə "səviyyəsində" sözü "və tibb təhsili üzrə əsas təhsil səviyyələrində" sözləri ilə əvəz edilmişdir.

² [01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466) ilə 2-ci və 3-cü hissələrə "magistratura" sözündən sonra "(rezidentura)" sözü əlavə edilmişdir.

[13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə 2-ci hissədə "(rezidentura) səviyyəsində" sözləri "və rezidentura səviyyələrində" sözləri ilə əvəz edilmişdir.

³ [13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə 3-cü hissədə “(rezidentura)” sözü “, tıbb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilmişdir.

⁴ 16 noyabr 2012-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1208) ilə 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən

TƏHSİL XƏRCLƏRİNİN MİQDARI

İxtisaslar	Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı (manatla)	
1	2	
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	1500	
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)		
Xarici dil müəllimliyi (dillər üzrə)		
Fizika müəllimliyi		
Riyaziyyat və informatika müəllimliyi		
Riyaziyyat müəllimliyi		
Fiziki tərbiyə və çağırışqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)		
Texnologiya müəllimliyi		
Musiqi müəllimliyi		
Biologiya müəllimliyi		
Kimya müəllimliyi		
Kimya və biologiya müəllimliyi		
Tarix müəllimliyi		
Tarix və coğrafiya müəllimliyi		
Coğrafiya müəllimliyi		
İnformatika müəllimliyi		
Təsviri incəsənət müəllimliyi		
İbtidai sinif müəllimliyi		
Korreksiyaedici təlim		
Məktəbəqədər təlim və tərbiyə		
Təhsildə sosial-psixoloji xidmət	1800	
Filologiya		
Fəlsəfə		
Tərcümə (dillər üzrə)		
Jurnalistika		
Kitabşünaslıq		
Tarix		
Antropologiya		
Politologiya		
Psixologiya		
Sosiologiya		
Regionşünaslıq (regionlar üzrə)		
Hüquqşünaslıq		
Beynəlxalq münasibətlər		
Dinşünaslıq		
Kitabxanaçılıq və informasiya		
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması		1500
Sənətşünaslıq		
Instrumental ifaçılıq		7000
Solo oxuma		
Dirijorluq		

Bəstəkarlıq	
Musiqişünaslıq	
Xoreoqrafiya-sənəti	1500
Estrada-sənəti	
Xalq çalğı alətləri ifaçılığı	
Aktyor-sənəti	
Dekorativ-sənət	2000
Teatrşünaslıq	1500
Bədii yaradıcılıq və ekran-dramaturgiyası	
Rejissorluq	
Kinoşünaslıq	
Operator-sənəti	
Rəngkarlıq	2000
Qrafika	
Heykəltəraşlıq	
Dizayn	
Dünya iqtisadiyyatı	1500
Mühasibat uçotu və audit	
Maliyyə	
İqtisadiyyat	
Sonayenin təşkili və idarə olunması	
Statistika	
Menecment	
Marketinq	
Biznesin idarə edilməsi	
Dövlət və bələdiyyə idarəetməsi	
Kommersiya	
Riyaziyyat	1600
Mexanika	
Fizika	
Kimya	
Biologiya	
Coğrafiya	
Hidrometeorologiya	
Geologiya	
Kompüter elmləri	
Ekologiya	
Materialşünaslıq mühəndisliyi	1800
Geologiya mühəndisliyi	
Hidrogeologiya mühəndisliyi	
Geofizika mühəndisliyi	
Dağ-mədən mühəndisliyi	
Neft-qaz mühəndisliyi	
Neft-qaz qurğuları mühəndisliyi	
Elektroenergetika mühəndisliyi	
İstilik-energetikası mühəndisliyi	
Enerji-maşınqayırması mühəndisliyi	
Metallurgiya mühəndisliyi	
Maşın mühəndisliyi	
Avianoqliyyat istehsalatının təşkili mühəndisliyi	
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi	
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi	
Uçuş mühəndisliyi	
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi	
Dəniz texnikası və texnologiyası mühəndisliyi	
Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi	
Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi	
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi	
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi	
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi	
Cihazqayırma mühəndisliyi	
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi	
Elektrik mühəndisliyi	
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi	
Proseslərin avtomatlaşdırılması mühəndisliyi	
Mexatronika və robototexnika mühəndisliyi	
Mexanika mühəndisliyi	
Kompüter mühəndisliyi	
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi	
Memarlıq	
İnşaat mühəndisliyi	

Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi	
Nəqliyyat tikintisi mühəndisliyi	
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi	
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi	
Məşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi	
Geodeziya və xəritəçilik mühəndisliyi	
Kimya mühəndisliyi	
Qida məhsulları mühəndisliyi	
Çoxişlənən malların texnologiyası mühəndisliyi	
İstehlak mallarının ekspertizası və marketinqi	
Poliqrafiya mühəndisliyi	
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi	
Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi	
Biotibbi texnologiya mühəndisliyi	
Ekologiya mühəndisliyi	
Yanğın təhlükəsizliyi mühəndisliyi	
Torpaqşünaslıq və aqrokimya	1800
Aqronomluq	
Zootexniklik	
Baytarlıq	
Yer quruluşu, torpaq və şəhər kadastr	
Aqromühəndislik	
Balıqçılıq və baliqçılıq təsərrüfatı işi	
Məşəçilik	
Su bioehtiyatları və akvabitkilər	
Müalicə işi	2500
Pediatriya	
Hərbi həkim işi	
Tibbi profilaktika	
Stomatologiya	
Əczaçılıq	
Tibbi biologiya	
Bədən tərbiyəsi və idman	1000
Turizm və otelçilik	1800
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)	1800
Fövqoladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi	1800
Sosial iş	1500

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişinə ilə hər bir təhsilə qəbul edilən faktiki xərçə təsdiq edilmiş təhsil xərclərinin miqdarından artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun təbə olduğu qurum tərəfindən ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli, 120-nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2-nömrəli əlavə

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişinə ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilə qəbul edilən

TƏHSİL XƏRCLƏRİNİN MİQDARI

İxtisaslar	Hər bir təhsilə qəbul edilən təhsil xərclərinin miqdarı (manatla)
1	2
Təbiət elmləri	1600
Riyaziyyat	
Mexanika	
Fizika	
Kimya	
Biologiya	
Coğrafiya	
Hidrometeorologiya	
Torpaqşünaslıq	
Geologiya	
Humanitar və sosial elmlər	1800
Mədəniyyətşünaslıq	
Filologiya	
Fəlsəfə	
Dilşünaslıq	
Jurnalistika	
Kitabşünaslıq	
Tarix	

Muzeyşünaslıq	
Politologiya	
Psixologiya	
Sosiologiya	
Regionşünaslıq	
Hüquqşünaslıq	
Musiqişünaslıq	
İncəsənət	
Beynəlxalq münasibətlər	
Bədən tərbiyəsi	
Dinşünaslıq	
Səhiyyə	
Beynəlxalq hüquq	
Dizayn	
Maarif	1500
İqtisadiyyat və idarəetmə	1500
İqtisadiyyat	
Mühəndis iqtisadiyyatı və idarəetmə	
İnzibati idarəetmə	
Kommersiya	
Təbiət-texniki elmlər	1600
Biotexnologiya	
Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri	
Materiallar fizikası	
Maşınların möhkəmliyi və dinamikası	
Hidroaerodinamika	
Fiziki elektronika	
İnformasiya sistemləri	
Materialşünaslıq və yeni materiallar texnologiyası	
Tribotexnika	
Mexanotronika	
Maddi istehsal vasitələrinin renovasiyası	
Kompüter riyaziyyatı	
Lazer sistemləri	
Mexanikləşdirmə və avtomatlaşdırma	
Tibbi biologiya	
Texniki elmlər	1800
Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı	
Faydalı qazıntı yataqlarının işlənməsi	
Energetika və enerji məşinçayırması	
İstilik energetikası, maşın və qurğuları	
Metallurgiya	
Maşınçayırma və material emalı	
Aviasiya və raket-kosmos texnikası	
Dəniz texnikası və gəmiçilik	
Dəmiryol nəqliyyatı və təsərrüfatı	
Yerüstü nəqliyyat vasitələri, yerüstü və hava nəqliyyatının istismarı	
Texnoloji maşınlar və avadanlıqlar	
Elektrotexnika və elektromexanika	
Cihazçayırma	
Elektron texnikası	
Radiotexnika	
Telekommunikasiya	
Avtomatika və idarəetmə	
İnformatika və hesablama texnikası	
Memarlıq	
İnşaat	
Mühəndis sistemlərinin və qurğularının tikintisi	
Nəqliyyat tikintisi	
Tikinti materialları və məmulatlarının texnologiyası	
Geodeziya və xəritəçilik	
Kimya texnologiyası	
Məşə təsərrüfatı və məşə ehtiyatlarının bərpası	
Qida məhsullarının texnologiyası	
Çoxişlənən malların texnologiyası	
Texniki məişət xidmətində servis	
Sosial-mədəni sahədə servis	
Standartlaşdırma və sertifikatlaşdırma	
Ömtəəşünaslıq	
Həyat fəaliyyətinin təhlükəsizliyi	
Elektron cihazların layihələndirilməsi və texnologiyası	

Biotibbi texnika	
Neft qaz sənayesinin mühəndis qurğuları tikintisi	
Aqrar və balıq təsərrüfatı	1600
Aqrokimya və torpaqşünaslıq	
Aqronomluq	
Zootexniklik	
Baytarlıq	
Yer quruluşu və yer kadastrı	
Aqrar mühəndisliyi	
Balıqçılıq	
Su bioehtiyatları və akvabitkilər	
Ekologiya və təbiətdən istifadə	1600

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin miqdarından artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.

[13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964**) ilə "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın adında **"səviyyəsində"** sözü **"və tibb təhsili üzrə əsas təhsil səviyyələrində"** sözləri ilə əvəz edilmişdir.

13 sentyabr 2013-cü il tarixli **256** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1133**) ilə 1 nömrəli əlavə – "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın "İxtisaslar" sütunundan **"Sənətşünaslıq", "Rejissorluq", "Dekorativ sənət", "Dizayn", "Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq", "Memarlıq", "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Əczaçılıq", "Stomatologiya"** sözləri çıxarılmışdır.

[01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466**) ilə 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı"nın adına **"magistratura"** sözündən sonra **"(rezidentura)"** sözü əlavə edilmişdir.

[13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964**) ilə "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın adında **"(rezidentura) səviyyəsində"** sözləri **"və rezidentura səviyyələrində"** sözləri ilə əvəz edilmişdir.

13 sentyabr 2013-cü il tarixli **256** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1133**) ilə 2 nömrəli əlavə – "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın **"İxtisaslar"** sütunundan **"Sənətşünaslıq", "Aktyor sənəti", "Dekorativ sənət", "Rejissorluq", "Dizayn", "Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq", "Memarlıq"** və **"Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə: magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar"** sözləri çıxarılmışdır.

13 sentyabr 2013-cü il tarixli **256** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1133**) ilə 2 nömrəli əlavə – "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın **"Bədən tərbiyəsi və idman"** sətrindən sonra yeni məzmununda sətirlər əlavə edilmişdir.

[7 mart 2018-ci il tarixli 79 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Xalq" qəzeti, 11 mart 2018-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3,**

maddə 590) ilə 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 16 noyabr tarixli
269 nömrəli qərarı ilə
təsdiq edilmişdir

1 nömrəli əlavə

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı

(manatla)

İxtisaslar	Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı
1	2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	1320
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)	
Xarici dil müəllimliyi (dillər üzrə)	
Fizika müəllimliyi	
Riyaziyyat və informatika müəllimliyi	
Riyaziyyat müəllimliyi	
Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)	
Texnologiya müəllimliyi	
Musiqi müəllimliyi	
Biologiya müəllimliyi	
Kimya müəllimliyi	
Kimya və biologiya müəllimliyi	
Tarix müəllimliyi	
Tarix və coğrafiya müəllimliyi	
Coğrafiya müəllimliyi	
İnformatika müəllimliyi	
Təsviri incəsənət müəllimliyi	
İbtidai sinif müəllimliyi	
Korreksiyaedici təlim	
Məktəbəqədər təlim və tərbiyə	
Təhsildə sosial-psixoloji xidmət	
Filologiya (dil və ədəbiyyat göstərilməklə)	1620
Fəlsəfə	
Tərcümə (dillər üzrə)	
Jurnalistika	
Kitabşünaslıq	
Tarix	
Antropologiya	
Politologiya	
Psixologiya	
Sosiologiya	
Regionşünaslıq (regionlar üzrə)	
Hüquqşünaslıq	
Beynəlxalq münasibətlər	
Dinşünaslıq	
Kitabxanaçılıq və informasiya	
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması	1320
Sənətşünaslıq	
Instrumental ifaçılıq	6820
Solo oxuma	
Dirijorluq	
Bəstəkarlıq	
Musiqişünaslıq	
Xalq çalğı alətləri ifaçılığı	1800
Aktyor sənəti	
Rejissorluq	
Operator sənəti	

Xoreoqrafiya sənəti	1320
Estrada sənəti	
Teatrşünəşliq	
Bədii yaradıcılıq və ekran dramaturgiyası	
Kinoşünəşliq	1820
Dekorativ sənət	
Dizayn	
Rəngkarlıq	2000
Qrafika	
Heykəltərəşliq	
Dünya iqtisadiyyatı	1320
Mühasibat uçotu və audit	
Maliyyə	
İqtisadiyyat	
Sənayenin təşkili və idarə olunması	
Statistika	
Menejment	
Marketing	
Biznesin idarə edilməsi	
Dövlət və bələdiyyə idarəetməsi	
Kommersiya	
Riyaziyyat	
Mexanika	
Fizika	
Kimya	
Biologiya	
Coğrafiya	
Hidrometeorologiya	
Geologiya	
Kompyuter elmləri	
Ekologiya	
Materialşünəşliq mühəndisliyi	1620
Geologiya mühəndisliyi	
Hidrogeologiya mühəndisliyi	
Geofizika mühəndisliyi	
Dağ mədən mühəndisliyi	
Neft-qaz mühəndisliyi	
Neft-qaz qurğuları mühəndisliyi	
Elektroenergetika mühəndisliyi	
İstilik energetikası mühəndisliyi	
Enerji maşınqayırması mühəndisliyi	
Metallurgiya mühəndisliyi	1620
Maşın mühəndisliyi	
Avianoqliyyat istehsalatının təşkili mühəndisliyi	
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi	
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi	
Uçuş mühəndisliyi	
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi	
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi	
Gəmi energetik qurğularının istismarı mühəndisliyi	
Dəniz naviqasiyası mühəndisliyi	
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi	
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi	1620
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi	
Cihazqayırma mühəndisliyi	
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi	
Elektrik mühəndisliyi	
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi	
Proseslərin avtomatlaşdırılması mühəndisliyi	
Mexatronika və robototexnika mühəndisliyi	
Mexanika mühəndisliyi	
Kompyuter mühəndisliyi	
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi	1620
Memarlıq	
İnşaat mühəndisliyi	
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi	
Nəqliyyat tikintisi mühəndisliyi	
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi	
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi	
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi	

Geodeziya və xəritəçilik mühəndisliyi	
Kimya mühəndisliyi	
Qida məhsulları mühəndisliyi	
Çoxişlənən malların texnologiyası mühəndisliyi	
İstehlak mallarının ekspertizası və marketinqi	
Poliqrafiya mühəndisliyi	
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi	
Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi	
Biotibbi texnologiya mühəndisliyi	
Ekologiya mühəndisliyi	
Yanğın təhlükəsizliyi mühəndisliyi	
Kosmik texnologiyalar mühəndisliyi	
Kosmik texnika mühəndisliyi	
Kosmik idarəetmə sistemləri mühəndisliyi	
Silah və silah sistemlərinin istehsal texnologiyası	
Optotexnika	
Pirotexniki vasitələrin texnologiyası	
Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri	
Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı	
İnformasiya təhlükəsizliyi	
Torpaqşünaslıq və aqrokimya	
Aqronomluq	
Zootexniklik	
Baytarlıq	1620
Yer quruluşu, torpaq və şəhər kadastrı	
Aqromühəndislik	
Bahıçılıq və bahıçılıq təsərrüfatı işi	
Məşəçilik	
Su bioehtiyatları və akvabitkilər	
Müalicə işi	
Hərbi həkim işi	2500
Tibbi profilaktika	
Əczaçılıq	
Stomatologiya	2200
Bədən tərbiyəsi və idman	820
Turizm və otelçilik	
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)	1620
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi	
Sosial iş	1320
Sənətşünaslıq	1700
Rejissorluq	2400
Dekorativ sənət	4000
Dizayn	1920
Rəngkarlıq	5000
Qrafika	5000
Heykəltəraşlıq	5000
Memarlıq	2000
Müalicə işi	4500
Hərbi həkim işi	4500
Tibbi profilaktika	4000
Əczaçılıq	4000
Stomatologiya	4000

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişinə ilə hər bir təhsilə alınacaq faktiki xərçə təsdiq edilmiş təhsil xərçələrinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun təbə olduğu qurum tərəfindən ödənilir.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 16 noyabr
tarixli 269 nömrəli qərarı ilə
təsdiq edilmişdir

2 nömrəli əlavə

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişinə ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilə alınacaq təhsil xərçələrinin miqdarı

(manatla)

İxtisaslar	Hər bir təhsilə düşən təhsil xərclərinin miqdarı	
1	2	
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	1380	
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)		
Xarici dil müəllimliyi (dillər üzrə)		
Fizika müəllimliyi		
Riyaziyyat müəllimliyi		
Fiziki tərbiyə və çağırışqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)		
Texnologiya müəllimliyi		
Musiqi müəllimliyi		
Biologiya müəllimliyi		
Kimya müəllimliyi		
Tarix müəllimliyi		
Coğrafiya müəllimliyi		
İnformatika müəllimliyi		
Təsviri incəsənət müəllimliyi		
İbtidai sinif müəllimliyi		
Korreksiyaedici təlim		
Məktəbəqədər təlim və tərbiyə		
Təhsildə sosial-psixoloji xidmət		
Pedaqogika		
Filologiya		1680
Fəlsəfə		
Tərcümə	1680	
Jurnalistika		
Kitabşünaslıq		
Tarix		
Antropologiya		
Politologiya		
Psixologiya		
Sosiologiya		
Regionşünaslıq		
Hüquqşünaslıq		
Beynəlxalq münasibətlər		
Dinşünaslıq		
Kitabxanaçılıq və informasiya		
Muzeyşünaslıq, arxiv və abidələrin qorunması		
Sənətşünaslıq		
İnstrumental ifaçılıq		3000
Solo oxuma		
Dirijorluq		
Bəstəkarlıq		
Musiqişünaslıq		
Xalq çalğı alətləri ifaçılığı	2650	
Xoreoqrafiya sənəti		
Estrada sənəti	1680	
Aktyor sənəti		
Dekorativ sənət		
Teatrşünaslıq		
Bədii yaradıcılıq və ekran dramaturgiyası		
Rejissorluq		
Kinoşünaslıq		
Operator sənəti		
Dizayn		
Rəngkarlıq		
Qrafika	4000	
Heykəltəraşlıq	3500	
Dünya iqtisadiyyatı	4000	
Mühasibat uçotu və audit	1380	
Maliyyə		
İqtisadiyyat		
Sənayenin təşkili və idarə edilməsi		
Statistika		
Məncəmənt		
Marketing		
Biznesin idarə edilməsi		
Dövlət və bələdiyyə idarəetməsi		
Kommersiya		
Riyaziyyat	1480	
Mexanika		

Fizika	
Kimya	
Biologiya	
Coğrafiya	
Hidrometeorologiya	
Geologiya	
Kompyuter elmləri	
Ekologiya	
Materialşünaslıq mühəndisliyi	
Geologiya mühəndisliyi	
Hidrogeologiya mühəndisliyi	
Geofizika mühəndisliyi	
Dağ mədəni mühəndisliyi	
Neft-qaz mühəndisliyi	
Neft-qaz qurğuları mühəndisliyi	
Elektroenergetika mühəndisliyi	1680
İstilik energetikası mühəndisliyi	
Enerji maşınqayırması mühəndisliyi	
Metallurgiya mühəndisliyi	
Maşın mühəndisliyi	
Avianoqliyyat istehsalatının təşkili mühəndisliyi	
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi	
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi	
Uçuş mühəndisliyi	
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi	
Dəniz texnikası və texnologiyası mühəndisliyi	
Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi	
Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi	
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi	
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi	
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi	
Cihazqayırma mühəndisliyi	
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi	1680
Elektrik mühəndisliyi	
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi	
Proseslərin avtomatlaşdırılması mühəndisliyi	
Mexatronika və robototexnika mühəndisliyi	
Mexanika mühəndisliyi	
Kompyuter mühəndisliyi	
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi	
Memarlıq	
İnşaat mühəndisliyi	
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi	
Nəqliyyat tikintisi mühəndisliyi	
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi	
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi	
Məşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi	
Geodeziya və xəritəçilik mühəndisliyi	
Kimya mühəndisliyi	
Qida məhsulları mühəndisliyi	
Çoxişlənlən malların texnologiyası mühəndisliyi	
İstehlak mallarının ekspertizası və marketinqi	
Poliqrafiya mühəndisliyi	
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi	
Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi	
Biotibbi texnika mühəndisliyi	
Ekologiya mühəndisliyi	1680
Yanğın təhlükəsizliyi mühəndisliyi	
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi	
Kosmik texnika və texnologiyalar mühəndisliyi	
Silah və silah sistemlərinin istehsal texnologiyası	
Optotexnika	
Pirotexniki vasitələrin texnologiyası	
Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri	
Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı	
İnformasiya təhlükəsizliyi	
Hərbi və dövlət müdafiəsini idarəetmə	
Torpaqşünaslıq və aqrökimya	2470

Aqronomluq	
Zootexniklik	
Baytarlıq	
Yer quruluşu, torpaq və şəhər kadastrı	
Aqrömühəndislik	
Balıqçılıq və balıqçılıq təsərrüfatı işi	
Məşəçilik	
Su bioehtiyatları və akvabitkilər	
Turizm və otelçilik	
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)	
Sosial iş	2170
Bədən tərbiyəsi və idman	1670
Sənətsünaslıq	1700
Aktyor sənəti	2000
Dekorativ sənət	4000
Rejissorluq	2600
Dizayn	1920
Rəngkarlıq	5000
Qrafika	5000
Heykəltəraşlıq	5000
Memarlıq	2000
Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:	
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar	4000
rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar	4000
Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:	2380
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar	
rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar	2380

Qeyd. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalanı çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun təbə olduğu qurum tərəfindən ödənilir.

⁵ [01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyəlaşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın adına, 1.1-ci, 5.4-cü bəndlərinə, 1.3-cü və 4.1-ci bəndlərinin birinci cümlələrinə, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncünə "magistratura" sözündən sonra "(rezidentura)" sözü əlavə edilmişdir.

[13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyəlaşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın adında, 1.1-ci, 4.1-ci, 4.2-ci bəndlərində, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə "(rezidentura)" sözü " , **tibb təhsili üzrə əsas təhsil və rezidentura**" sözləri ilə əvəz edilmişdir.

⁶ [13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964) ilə "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyəlaşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 1.3-cü bənddə "**bakalavriat**" sözündən sonra "**və tibb təhsili üzrə əsas təhsil**" sözləri əlavə edilmişdir, "(rezidentura)" sözü "**və rezidentura**" sözləri ilə əvəz edilmişdir və ikinci cümlə çıxarılmışdır.

⁷ 12 yanvar 2012-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 30) 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyəlaşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində "**iyunun**" sözü "**mayın**" sözü ilə əvəz edilmişdir.

14 fevral 2014-cü il tarixli **46** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.1-ci bəndinin birinci və ikinci cümlələrində "**İqtisadi İnkişaf**" sözləri "**İqtisadiyyat və Sənaye**" sözləri ilə əvəz edilmişdir.

[13 may 2016-cı il tarixli 195 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.1-ci bəndinin birinci və ikinci cümlələrindən "**və Sənaye**" sözləri çıxarılmışdır.

[01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.1-ci bəndin ikinci cümləsində "**növbəti il üçün**" sözləri "**hər tədris ili üzrə**" sözləri ilə, "**mayın**" sözü "**martın**" sözü ilə əvəz edilmişdir.

⁸ 12 yanvar 2012-ci il tarixli **6** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 30**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.2-ci bəndində "**iyulun 20-dək**" sözləri "**iyunun 1-dək**" sözləri ilə əvəz edilmişdir.

[01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~4.2. Razılaşdırılmış təkliflər əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyulun 1-dək təsdiq edir.~~

[18 aprel 2017-ci il tarixli 158 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 642**) ilə "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir.

⁹ 12 yanvar 2012-ci il tarixli **6 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 30**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.3-cü bəndində "**mayın**" sözü "**aprelin**" sözü ilə əvəz edilmişdir.

[01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.3-cü bəndin birinci cümləsində "**növbəti il üçün**" sözləri "**hər tədris ili üzrə**" sözləri ilə, "**aprelin**" sözü "**fevralın**" sözü ilə əvəz edilmişdir.

¹⁰ [23 dekabr 2016-cı il tarixli 523 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.5-ci bənddə "**Tələbə Qəbulu üzrə Dövlət Komissiyası**" sözləri "**Dövlət İmtahan Mərkəzi**" sözləri ilə əvəz edilmişdir.

[01 aprel 2015-ci il tarixli 98 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 4.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~4.2. Razılaşdırılmış təkliflər əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyunun 1-dək təsdiq edir.~~

¹¹ [13 avqust 2015-ci il tarixli 278 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, **20 avqust 2015-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №8, maddə 964**) ilə "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nın 5.4-cü bəndə "**bakalavriat**" sözündən sonra "**və tibb təhsili üzrə əsas təhsil**" sözləri əlavə edilmişdir və həmin bənddə "**(rezidentura) səviyyəsindən**" sözləri "**və rezidentura səviyyələrindən**" sözləri ilə əvəz edilmişdir.

¹² [23 dekabr 2016-cı il tarixli 523 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, **27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239**) ilə 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil

müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nın 5.8-ci bəndin üçüncü cümləsində **“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına”** sözləri **“Dövlət İmtahan Mərkəzinə”** sözləri ilə əvəz edilmişdir.

01 aprel 2015-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 22 aprel 2015-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 466**) ilə 3 nömrəli əlavə - **“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”**nin 4.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~4.2. Razılaşdırılmış təkliflər əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyunun 1-dək təsdiq edir.~~